



■ Lao Ma

30 iyul 2016

www.KASPI.AZ

PROZA

18

Şəhər Meri məktubu açıb oxudu.
Məktub ibtidai məktəbin ikinci si-
nif şagirdi Yangyang tərəfindən ya-
zılmışdı.

Məktubun tam mətni beləydi:
Əziz Mer dayı!
Salam! Necəsiniz?

Mənim size deyilesi iki xəberim
var. Biri yaxşı xəberdir, biri isə pis.

Əvvəlcə yaxşı xəber. Valideynlə-
rim Future Community küçəsində 23
nömrəli mənzili aldılar. Biz 14-cü
mərtəbədə yaşayırıq. Ev çox böyük-
dür, yağış yağanda evə damır. Biz
pəncəre qabağında duranda atam
mənə Qərb təpələrini göstərdi. Bilir-
siniz, biz ona görə hündür mərtəbədə
ev alındı ki, bütün ailəmiz həmin tə-
pələri görmək isteyirdi. İlk dəfə hə-
min yaşıllı təpələri görəndə sevincim-
dən kövrəldim, gözlərim yaşla doldu.
Mən valideynlərimə dəfələrlə dedim
ki, kaş Mer dayı da bu təpələri mə-
nim kimi görə biləydi. Onlar mənə
dedilər ki, Mer dayı çox meşguldür,
eğer onun vaxtı olsa gəlib bizim ev-
dən Qərb Təpələrinə baxar.

Sizə ikinci xəberim də var, bu,
bəd xəberdir. Az qala iki aydır ki,
mən təpələri görə bilmirəm. Binaya
köcdüyüümüz ilk vaxtlarda mən hə-

Təpələrin mənzərəsi

hekaya



gün gözümü təpələrə dikirdim. An-
caq hər gün bəxtim gətirmirdi, cünki
yalnız güneşli ve aydın havada təpə-
ləri görmək mümkün idi. Buna görə
də mən riyaziyyat dəftərimdə hesab
apardım. Hər səhər mən balkona çı-

xib qərb tərəfə baxıram. Əger təpələ-
ri görəm + işarəsi qoyuram, eger
görəməməm x işarəsi. Altı ay gəlib ke-
çib. Bu vaxtacan dəftərimdə cəmi on
iki + işarəsi var, qalanları yalnız x-
dır. Son iki ayda isə demək olar ki,

bir dəfə də olsun təpələri görmə-
şəm. Hər gün hava tutqun olur, atam
deyir ki, havanın tutqun olmasına sə-
bəb havanın çirkəlməsidir. Əziz
Mer dayı, hava çirkəlməsi təpələrin
görünməsinə mane ola bilər? Kas ki,
təpələri hər gün görə bilədim! An-
caq görmürəm! Xahiş edirəm, təpələ-
ri görməyimə kömək edin. Kömək
edəcəksiniz? Təpələr həqiqətən də
çox gözəldir!

Vaxtınızı alıb sizi narahat etdiyi-
mə görə üzr isteyirm, Mer Dayı!

Mer məktubu oxuyanda çox köv-
rəldi, o qələm götürüb məktubun yu-
xarı künçünə bir qeyd yazdı:

- Bu uşağın dedikləri çox vacibdir.
Onun gözlərinin ciddi müalicəye ehtiyacı var. Lazımı təşkilata tapşırın ki,
məktubu xəstəxanaya yönəltsinlər.
Uşağın görəmə qabiliyyətinin bərpə
olunması üçün əlinizdən gələni edin!

Tanışlar

hekaya

Konfransda çay fasılısı
vaxtı xaricdən və ölkə daxilin-
dən gelmiş alımlar və ekspert-
lər dəhlizdə toplaşdırılar, kofe
və çay içmeye başladılar, hər-
dən də desert və meyvələrdən
götürüb ağızlarına atırdılar.
Onlar ya ikilikdə, ya üçü bir
yere toplaşıb səhbət edir, köh-
nə dostları ilə səhbət gərisir,
konfransın mövzuzunu müza-
kirə edirdilər.

Akademiyada belə kon-
frasların olması adı haldır. Hət-
ta beynəlxalq akademik kon-
frans kimi təqdim olunsa da
konfrans iştirakçıları Çindən
olan alımlar, universitetlərdən
gəlmiş professorlar, ekspert-
lər, elmi təşkilatların nümayən-
dələri idi. Sarı saçlı, ya qara
dərili kollegalar az-az gözə de-
yirdi. Yalnız yerli alımlar və
professorlar bir yerə toplaşıb
müzakirələrini davam etdirirdi-
lər.

Əgər onlar evdə arvadları
və uşaqları ilə bu qədər uzun-
uzadı səhbətlər etsəydi, onları
nifrətlə qarşılıyadılar. Gündə-
lik həyatda bununla rastlaş-
maq adı haldı.

Belə ki, bu cür konfransları
alımların çoxu özlüyündə festi-
val hesab edir. Başqa yerlərdə
cənsizçi görünən sohbətləri
burda edib ürəklərini boşaldı-
rılar.

Professor Lian Xin həmin
vaxt çox şad və şən idi. Dörd
dənə nazik peçenye və iki fin-
can iliq meyvə şirəsindən son-
ra o özünə bir fincan kofe süzdü.
Əlində kofe fincanı, üzün-
də təbəssüm, o öz yaşıdı olan
başqa bir ekspertlə fikir bölüş-
mək istədi.

- Salam! Bu, çox yaxşı təş-
kil olunmuş bir konfransdır.
Həm müzakirə mövzusu, həm
də iştirakçıların seçimi əladır.
Eləcə də, alımlarə xidmət də
pis deyil.

Professor Lian səhbətə ilk
dəfə özü cəhd etdi.

- Bəli, hər şey elbəttə, çox
əladır. Müasir cəmiyyətdə indi
adamlar bir-birindən uzaq dü-
şüblər, iqtisadi qloballaşma və
internet insanları bir-birindən
ayrı salıb. Bu konfrans isə in-
sanlar arasındaki məsafəni qı-
saltmağa həsi edilib. Bu, həm
vacib, həm də mənalıdır. Siz
necə fikirləşirsınız?

O biri professor orda olan
desertləri ağızına düzüsdür-
məkla məşqul idi, onun səhbət-
te qarışacağına ümid yox idi.
Professor Lianun səhbətə bas-
lamasını onu da ruhlandırdı.

- Mən bu fikirlə çox da razı
deyiləm. Filosoflar, elmi müşa-
hidiçilər, sosioloqlar və psixoloqlar
bu fikirle razılaşarlar.
Ancaq biz bu mövzuda daha
dərin araşdırma aparmalıq.
Bu çox pıstdır ki, müasir dün-
yada hətta insanlar öz qonşu-
laryla da danışır. İnsanlar
bir-birindən çox uzaq düşüb,
tamam izole olunublar, - Pro-
fessor Lian fikrini bəyan etdi.

- İnsanlar sosial varlıqlar-
dır. Onlar bir-biriyle ünsiyyət
qurmalı, fikir bölgümlə, bir-bi-
rinə təsir etməlidir. Onlar han-
sına təşkilatlara meyil edirlər.
Ən dəhşətli də odur ki, in-
sanlar insanlığını itirib.

- Sizin aksentinizə əsasən
cənubda olduğunuz bəlli olur,

- Professor Lian kollegasıyla
maraqlandı.

- Bəli, siz tamamilə haqlı-
sınız. Mən Usidənəm. Ancaq
otuz il şimalda yaşamışam. -

Bəs siz?

- Elə isə deməli, biz eyni
şəhərdən gəlmişik. Mən şimal-
da dərs deyirəm, - Professor

Lian ağızından qaçırdı.

- Mən de şimalda dərs de-

yirəm. Deməli, biz həmkarıq?

Siz harada dərs deyirsiniz? - o

biri professor soruşdu.

- Mən Huadu Universitetin-
də. Bəs siz?

Professor Lian həyəcanını
boğa bilmədi.

- Haudu Universitetində?
Mən də orada işləyirəm.

- Bəlkə də ona görə mənə
ele gəldi ki, sizi hardasa gör-
müsəm. Siz hansı kafedradas-
ınız? - o biri professor get-ge-
də daha da həyəcanlanırdı.

- Mən fəlsəfə kafedrasında-
yam. Bəs siz? Çin fəlsəfəsində,
düz tapmışam? - Professor
Lian Xin soruşdu.

- Mən də fəlsəfə kafedrasında
işləyirəm. Mən Çin fəlsəfəsinin
tarixi şöbəsindəyəm. Bəs siz? - o
biri professor soruşdu və o indi daha
həyəcanlı idi.

- Mən Lian Xinəm. Sizin
adınız nədir?

Professor Lian həyəcan-
dan özünü itirmişdi.

- Professor Lian, mən hə-
mişə sizin elmi işlərinizə heyrət
etmişəm. Mənim adım Yang Xuiangdir.

İlk dəfə olaraq bir-birləri-
nin adını öyrəndilər.

- Mən də sizin adınızı dəfə-
lərlə eşitmışəm. Nəcə güləmeli-
dir! Siz univesitət məndən bir
il əvvəl gəlmisiniz. Biz nə qə-
dər məşqul olmuşuq! Biz otuz
il eyni kafedranın eyni şöbə-
sində işləmişik, ancaq bir dəfə
də bir-birimizlə görüşməmişik.
Nəcə güləməlidir! Ha ha ha, -

Professor Lian zorla da olsa
utandığından gülmek istədi.

- Bəli, biz həmişə məşqul
olmuşuq. Şöbə iclaslarının da
çoxu həmişə təxire salınırdı.
Pekindən kənardə keçirilən bir
konfransda iştirak etməsəydik
yəqin ki, biz ölüncən bir-bir-
mizlə görüşməzdik! Ha-ha! Ha
ha!

Professor Yangın gülüşü
də qəribə səsləndirdi.

Esse

hekaya

Çin dili müəllimi bir şagirddən xahiş edir ki, onun
abinetinə gelsin. Müəllim stolun üstündəki bir topa
tapşırıq dəftərlərinin arasından bir dəftəri dartib çı-
xarırr.

- Bu esseni sən özün yazmışan? - müəllim tapşırıq
dəftərini şagirdə göstərir.

- Bəli, - şagird başını qaldırıb müəllimə baxan-
dan sonra başını aşağı salır.

- Yazdığını bərkən oyu, - müəllim əmr verir.
- Yaxşı...yaxşı, - uşaq həyəcandan özünü itirir.
- Sən karsan? Dedim ki, yazdığını bərkən oyu,
- müəllim səbirsizliklə deyir.

- Mənim Ambisiyam! - şagird oxumağa başlayır,
ancaq çox yavaş səsle.

- Zəhmət olmasa, bir az bərkən oyu. Başlığı yenidən de. Mən yaxşı eşidə bilmədim, - müəllim qış-
qırır.

- Başlıq "Mənim Ambisiyam" dır, - uşaq səsini qaldırır.

- "Mən böyüyənde böyük bir boss olmaq istəyirəm. Bill Gatesdən de zəngin. Mən təpələrin üstündə bir villa yaşıyacam, evimin yanından çay axa-
caq. Mən Cadillac-ıma minib dənizin kənarına, sev-
gilim kückəsinə gedəcəm.

Mən dünya gözəli ilə evlənəcəm. Coxlu bahalı
cins itlər saxlayacam. Yayda mən arvadımla özümün
üzgüçülük hovuzumda çıxməcəm. Qişda isə biz özü-
müzün şəksi təyyarəmizdə xizəkdə sürüşmək üçün
İsveçrəyə uçaçağıq. Mən cangudənlərimə əmr ver-
cəm ki, riyaziyyat müəllimimə və qonşumuzun xuli-
qan oğluna, məni döyen Ergouziyə yaxşıca dərs ver-
sinlər. Mən həm təhsil şobəsinin, həm də polis şobə-
sinin rəhbəri olacam. Əmr verəcəm ki, məktəbləri
bağışınlar və uşaqlara tətil versinlər. Yay tətili gün-
lərində mən əlavə dərs keçmək üçün atamın sinif
rəhbərimizə verdiyi pulu geri alacam. Əger sinif rəhbərim
pulu geri qayaramsə polisə əmr verəcəm ki,
onu hebs etsin.

Şagird dayanır.

- Ele bu? - Müəllim soruşur.

- Bəli, - şagird mızıldanır, onun üzünü tər basıb.

- Mən bu esse üçün sənə 10 verəcəm, - müəllim
uşağın başını sığallayıır.

Şagird gözlerini təccübələ müəllimə zilləyir. O
qlaqlarına inana bilmir.

- Hə, 10, - Sənə ən yüksək qiyməti verdim. Mən
də sən yaşda olanda eyni başlıqlı, eyni mövzuda bir
esse yazmışdım. Müəllimim mənə yağı bir sıfır ver-
di, atama dedi ki, dərsimi versin. Mən isə sənə ən
yüksek qiyməti verdim, bunu esseyə görə verme-
dim, eyni ambisiyalarımız olduğu üçün verdim. Başa
düşürsen?

Oğlan başını bulayıb fikrə qərq oldu.

İngliscədən tərcümə:
Sevil Gültən